


Əbdürrəhim bəy Haqverdiyev irsinin öyrənilməsinə layiqli töhfə



**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
“Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi
haqqında” sərəncamına müvafiq olaraq böyük ədəbin həyat və
fəaliyyəti barədə hazırlanmış “Ədəbiyyət yolçusu” albom-kitabı
Azərbaycan Yazıçılar Birliyinin “Nəvan” klubunda ölkənin ədəbi-
mədəni və elmi ictimaiyyətinin təmsilçilərinə təqdim edilib.**

Mərasimin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, tərtibçisi, “Ön söz” müəllifi, redaktoru tanınmış yazıçı-naşir Mustafa Çəmənlili, ideya müəllifi “Təhsil Nəşriyyat-Poliqrafiya” müəssisəsinin direktoru Tural Axundov və nəşriyyat redaktoru Güler Ələkbərqızıdan ibarət heyətin hazırlayıb yüksək poliqrafik səviyyədə nəşr etdiyi bu ensiklopedik albom böyük ədəbi simalarımızdan olmuş Əbdürrəhim bəy Haqverdiyevin çoxcəhətli fəaliyyətinin, zəngin bədii irsi-
nin təbliği və dərinlən öyrənilməsi işinə layiqli yubiley töhfəsidir.

AYB-nin sədr müavini daha sonra qeyd edib ki, həyat və yaradıcılığı daim tədqiq edilməyə və əhatəli öyrənilməyə layiq olan Əbdürrəhim bəy Haqverdiyev haqqında bu topluda böyük yazıçı-dramaturq və ictimai xadim haqqında dövrü mətbuatda çap olunmuş məqalələr, xatirələr, ədəbi həyatının müxtəlif anlarını əks etdirən şəkillər, kitablarına çəkilmiş illüstrasiyalar, səhnə əsərləri və hekayələri əsasında hazırlanmış televiziya və teatr tamaşalarından, bədii filmlərdən fraqmentlər toplanıb.

Əbdürrəhim bəyin 150 illik yubileyinə yazıçının anadan olduğu ulu mədəniyyət beşiyimiz Şuşanın azad edilməsi ən böyük hədiyyə olmuşdur. Bu yubiley nəşri isə onun 28 illik işğaldan sonra dinclik tapmış ruhunu bir daha şad etdi.

Yeni nəşri sevimli ədəbimizin bu gün də müasir görünən və aktuallığını qoruyub saxlayan çoxşaxəli bədii yaradıcılığının, xalqının mədəni tərəqqisinə xidmətdə keçmiş həyat və fəaliyyətinin çağdaş nəsillərə çatdırılmasında sənballı bir mənbə kimi səciyyəvləndirən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, kitab-alboma daxil edilmiş müxtəlif səpkili tədqiqat materialları, yeni araşdırmalar, mətbuat yazıları, xatirələr və çoxsaylı illüstrasiyalar bu zəngin irsə əhatəli işıq salır.

Diplomat, ədəbiyyatşünas Vilayət Quliyev çıxışında deyib ki, Əbdürrəhim bəy Haqverdiyevdən bəhs edən elmi-populyar səpkili bu toplusun ərşəyə gəlməsi onun şəxsiyyətinə olan böyük sevgidən qaynaqlanıb, çağdaş qədərbilənliyin və ağır bir zəhmətin nəticəsidir. Ədəbin ömür yolunun milli məfkurə və istiqlal mübarizəsi

ilə ortaqlaşmış məqamlarından söz açan alim bildirib ki, böyük yazarın və yurdsevər xadimin bənzərsiz şəxsiyyəti Vətənə təmənnaş xidmətin ən gözəl nümunələrindən biridir.

Ədəbi tənqidçi Vaqif Yusifli kitab-albomda yer almış materialların Əbdürrəhim bəyin irsi ilə bugününüz arasında gərəkli bilgi körpüsü saldığını vurğulayıb, nəşri hasilə gətirənlərə dərin razılığını ifadə edib. Ədəbiyyatşünaslar Gülbəniz Babayeva, Ələmdar Cəbarlı, Leyla Məmmədova, sənətşünas Ziyadxan Əliyev, yazıçı-dramaturq Əli Əmirli, tədqiqatçı jurnalist Tahir Aydınovlu və başqa çıxış edənlər də yeni nəşrin zəngin mündəricəsindən, tərtibat üstünlüklərindən və elmi-təbliğati mənbə kimi gərəkliyindən söz açıb, bütün bunları gündəmə gətirmiş tərtibçi-redakturun mükəmməl işini qeyd ediblər.

Yeni nəşrə verdikləri yüksək dəyərə görə məmnunluğunu bildiren Mustafa Çəmənlili deyib ki, görkəmli şəxsiyyətlər haqqında belə toplular tərtib etmək olduqca çətin və məsuliyyətli işdir. Ona görə də çalışıb ki, bu yeni albom-kitab böyük ədəb Əbdürrəhim bəy Haqverdiyevin irsinə və 150 illik yubileyinə layiq olsun.

“Təhsil Nəşriyyat-Poliqrafiya” müəssisəsinin direktoru Tural Axundov isə bildirib ki, son illərdə görkəmli ədəbi simalardan bəhs edən bir neçə yubiley kitab-albomu nəşr etmiş kollektiv təqdirə qətilənən bu işi bundan sonra da həvəslə davam etdirəcək.